

Qяшыт Isabyly



Baki
Şırvannır
2008

Г яшам Исаbяйли----- Няням тякди

Г ЯШАМ ИСАБЯЙЛИ

Nələm təkdi

*Бакы
Шрванняцф
2008*

Гяшым Исаиеви----- Няням тәкди

**Бейнлякағ Ғылыми Прив лауреаты(Мадрид,2004)
Швейцария, 0 2008**

*Redaktoru
Анар Исаиеви
BDU-nun dissertanti*

**Гяшым Исаиеви
Нәнәм тәкди
Бакы Швейцария, 2008
84 сяң,**



83.3. Az (2)

**Г -----
054**

© Q.Isabəyli. Nənəm təkdi, 1995

**Bakı-Az 1021. Badamdar şos. 77.
Tel: 492-92-27, 492-93-72, (050)316-23-40**

Г яциам Иstabяйли----- Няням тякди



1994-cü ildə maşın qəzasında həlak olmuş qardaşım Abdulbağı Isa oğlunun və əmim nəvəsi Həm Miyət Bahadur oğlunun əziz xatırəsinə ithaf edirəm. Mən bu kitabı yazanda onlar sağ idi. İndi özlərinin duya bilmədikləri bəxtəvərliklərə qovuşublar; uşaqları ailə qurub, nəvələri dünyaya gəlib ...

Necə deyərlər, ölünlə ölmək olmur, hayif ölünin canından!

ŞEİRİMİZİN UNUTDUĞU YERLƏR

Б ina gündən bizim poeziyamızda vətəninin unudulan yerləri olub. Şeirimizin gözü təkcə çəmənləri, bulaqları, məşələri, dağları, sözün kəsəsi, yurdumuzun axar-baxarlı mənzərələrini görüb. Ancaq yayında ilanlar mələşən, qışında yalquzaqlar dolaşan çöllərin şeiri yazılmayıb. Əgər vətənin tozu-torpağı, palçığı dizə çıxan aranından yazılmayıbsa, onda bu yerlərdə dirilik tapmış, həqiqətin özü kimi sərt, qaba şəraitdə yaşayan, min bir əziyyətə qatlaşan, yoxdan var yaranan insanlar da yada düşməyib.

Şeirimizdən giley-güzar eləmirəm. Neylə-yək, olanımız budur.

Qəşəm İsbəylinin bu kitabını oxuyanda çox qəribəsdim. Şirvanın ağacı – yulğun kolları, otu – qarağan, quşotu, yovşan olan şoran düzləri üçün burnumun ucu göynədi. Yayda, istinin cirhacırında «su» deyib, ilğimina qaçdığınız boz düzərlər gözümüzün önünüə gəldi. Günəşdən yanıb qaralmış, şaxtadan əlləri çat-çat olmuş,

Г яцям Итабияли----- Няням тякди

*qarışqa kimi qaynaşan, işi-gücü başından aşan
tanış üzləri andim.*

«Torpağı isti düşən» və elə buna görə də «Çırtma vur, qızım-çixım» deyən, öz işinin yi-yəsi, əlindəki işi görüb qurtarmayınca «dincəldim» deməyən, eyni zamanda əksər aran kişi-ləri kimi kəməhövsələ, cingənə adam kimi tanıdı-ğım şairin öz duyğularını, fikirlərini necə böyük səbrlə şeirə gətirdiyini görüb toxtdadım.

Bu kitabdakı şeir misraları aran adaminin çöl işindən qayıtdıqdan sonra, dar bir kölgəlik-də nəfəs dərib, ciyəri yana-yana içdiyi bardaq suyuna bənzəyir. Gün əyiləndən sonra, axşa-müstiünün mehi misalindadir bu sözlər.

Kitabda ömrün mənasını səhərin gözü açılmamışdan ta gün batanacaq gündəlik ruzu-sunu qazanmaq üçün çalışmaqda, üz ağlığını, baş ucalığını ocağını sönməyə qoymamaqda, oğul-uşağa həyan durmaqda görən və könül rahatlığını ocağının başında tapmış, nənələrimizə bənzəyən bir nənədən söz açılır. Nənəyə qocalıq güc gəlib. O öz işində olan dövranın gərdişinə tamaşa edir:

*Ot qalxıb çal-çəpərdə,
Boy vermir adama day.
Qeyrət boğur, hünərim
Çatmayır da amma day.*

Г яцим Иstabяйли----- Н яням тякди

Ancaq nənənin ürəyində təpər var, təkliklə
barışmur, bir qarının görə biləcəyi işləri görür.
Övladları onu “Allahın ümidiñə” qoyub gedib-
lər, o da balalarını yeri-göyü yaradana tapşırıb,
yola salıb. Nənə oğul-qız həsrəti çəkir, nəvələr
nənəyə can atır. Min-min nəsilləri yaşıdan,
əbədiliyə qovuşdurən əbədi həsrət. Həmən həs-
rətdəndir elə kitab.

Əziz oxucu! Bu kitab mənim üçün uşaq
kitabı deyil, uşaqlığımın kitabıdır. Onsuz da elə
hər yaşda uşaqlıq eləyirik. Gəl yaşımiza bax-
mayaq, sözlərə baxaq! Sözlərin ki yaşı bəlli
deyil.

*Əjdər Ol
yazıçı-jurnalist*

Г яциам Иstabяйли----- Няням тякди

Nenem
Takdi



S A L A M

Bu söz də bəxşış olsun,
Sən də qat öz varına;
Qəşəm İsabəylidən
Balaca dostlarına.

İnanmağım gəlməyir,
Düzü, gözümə, vallah!
Bu sənmisən, əlində
Kitabmıdır... maşallah!?

Oxumaq isteyirsən,
Yavaş de, yalan olar.
Aramıza, yazığam,
Söz-söhbət salan olar.

Xeyli zəhmət çəkmisən,
Almışan «Nənə»ni sən.
Qardaş canı, sevincək
Eyləmisən məni sən!



Г яцям Иstabяйли----- Н яням тякди

Bəlkə rəsmilərinə
Baxmaq istəyirsən, hə?!
Nahaq... elə kitablar
Bizdə dəb deyil hələ.

Bəlkə o söz... qiyməti
Səni maraqlandırır?!
Ne-cə-ə... lap kitab özü,
Yəni maraqlandırır?!

Qardaş, sevincək etdin,
Canım haqqı, məni sən!
Onda nə dayanmışan,
Aç görüm «Nənə»ni sən!

Əvvəlcə düyməni bas,
Söndür televizoru.
Çox da yox, saat yarım
Hədər baxmaqdan yorul.

Başla görüm başından:
“Xoş gördük, ay Məhsəti.”
Bir az da səbrin olsun,
Bir az da fikrin qəti.

Dalı asan gedəcək,
Yoğurmuşam, yapmışam.

Г яцям Итабяйли----- Н яням тякди

Ağzına şirin gələn
Dadlı sözlər tapmışam.

Az deyil tikanlısı,
Acısı, zəqqumu var.
Diri-diri udma ha,
Tumu var...

Sonra, iraq canından,
Çeçiyərsən, amandı.
Duymazsan ləzzətini,
Sanarsan ki, samandı.

Hə, qoçağım, durma, ha,
Ay əllərin var olsun!
Həmişə aldıqların
Nübar kitablar olsun!

İnanmağım gəlmeyir,
Düzü, gözümə, vallah!
Bu sənmisən, əlində
Kitabmıdır... ma-şal-lah!?

Masallah kamalına,
A hünərli, a səyli!
Bu kitab, bu da ki, sən,
Bu da mən – İsabəyli.

Г яциам Иstabяйли----- Няням тякди

XOS GÖRDÜK



*Xos gördük, ay Məhsəti,
Ay Anar, Qəşəm, Zərən!
Vallah, sizdən ötəri
Yaman darıxmişam mən.*

Г яцям Итабяйли----- Н яням тякди

Yazı yazaralar bilər –
İlham – cığal quşdu bir.
O adam xoşbəxtdi ki,
Çiyninə qonmuşdu bir.

Qırx gündü, vallah-billah,
Sözdü – yeyəcəyim var.
Yəqin ki, anladınız,
Sizə deyəcəyim var.

Nə yaxşı qoymadınız
Yolda mənim gözümü.
Bir az da səbr eləyin,
Açıb töküm özümü.

Haçandı sarınirdım
Ruhuma yumaq kimi.
Pıqqarıq qaynayırdım,
Daşırdım quymaq kimi.

Axır ki, dilə gəldim –
“Hə”dən, “yox”dan, “bəli”dən...
Salamlar olsun sizə
Qəşəm İsabəylidən.

–Qəşəm kimdi?
–Mənəm də!

Г яцям Иstabяйли----- Н яням тякди

Tanımirsiniz bəyəm?!
Vallah, elə özüm də
Özümə bilməcəyəm.

Elə cavan deyiləm,
Qırx üçümə girmişəm.
İndi baxıb görürəm,
Cılxaca fikirmişəm.

Qan təzyiqim aşağı,
Qanım da az, deyirəm.
Çırtma vur... qızım-çixım,
Hər sözü yeməyirəm.

Torpağım isti düşüb,
Adı Xəlsədi, Xəlsə.
Elə cah-cəlalı yox,
Adı Xəlsədi, Xəlsə.

Vaxtı ilə şeir də
Toxumuşdum adına.
Bir ağlinı qurtcalı,
Bəlkə düşə yadına:

«Kürün sol sahilində
Topa çiçəkdi Xəlsə.
Çoxu elə bilir ki,
«Xəlçə» deməkdi Xəlsə.

Г яцям Иstabяйли----- Н яням тякди

Qanbay əmi söylədi,
Saxlamışam yadımda.
Bir babamız olubdu
Qəhirman bəy adında.

Bir də ki, bir kənd olub –
Qəhirmanbəyli kəndi.
Dörd yanı ot-biçənək,
Meşədi, çöl-çəməndi.

Yuxarı başda bəylilik,
Aşağı başda tarla;
Əkinçi, əkin yeri,
Xış, kotan, öküz, mala.

Əkinçi nə, bir hovur
Durub-dayanmaq hara?!
Bəylilik «xəlsə» deyərmiş
Burda yaşayarlara.

Varlıya yetişərmiş
Yığırılan bar-bəhər...
«Xəlsə» nədi, soruşdum,
Dedi ki, «xəlsə – rəncbər.»

–Bəs rəncbər nədi?
–Rəncbər –

Г яцям Итабяйли----- Н яням тякди

Əkinçidi, muzdurdu.
Harda çörəyi çıxsa,
Ora olardı yurdu.

Odur ki, bax, Xəlsədə
Şiə də var, sünni də.
Ahil da var, cahil da,
Lap qoca-müsinni də.

Böyüdü, yaşa doldu,
Qalxdı-ucaldı Xəlsə.
Bəylikdən meşə qaldı,
Rəncbərdən qaldı Xəlsə.»

Məndən ötrü dünyada
Ondan əziz yer hanı?!
Qışda – dizdən palçığı,
Yayda – qara şorani...

Yolu?! Qoy oturmuşuq,
Anlayıb-duyan olar.
Birdən Çar Nikolaya
Rəhmət oxuyan olar!

Bəs nə, tarixi yoldu,
Dəli keçib, səy keçib.
Qaradovoy, kəndxuda,
Nökər keçib, bəy keçib.

Г яцям Иstabяйли----- Н яням тякди

Burdan Haca gediblər,
Hac olublar, ol əmin.
İndi də biz gedirik
Kommunizmə – yol həmin!

Sözdən aralı düşdük,
Dananı qurda verdik.
Başımızı qatdılar,
Atı – axurda verdik...

Bəli, bərk sarınırdım
Ruhuma yumaq kimi.
Pıqqarıq qaynayırdım,
Daşırdım quymaq kimi.

Axır ki, dilə gəldim –
“Hə”dən, “yox”dan, “bəli”dən...
Salamlar olsun sizə
Qəşəm İsabəylidən.

–Qəşəm kimdi?
–Dedim ki!
Tanimırsınız bəyəm?!
Vallah, elə özüm də
Özümə bilməcəyəm.

Elə cavan deyiləm,
Qırx üçümə girmişəm.

Г яцям Иstabяйли----- Н яням тякди

İndi baxıb görürəm,
Cılxaca fikirmişəm.

Yazdım «Əkil-Bəkil»i,
Çap etdim, oxuyasan.
Bir az da sözlərimin
Qoxusunu duyasan.

Vallah, elə bilirdim,
Boşalmışam, dolmaram.
Mənə olan olubdur,
Mən daha mən olmaram.

Amma bir səhər durub,
Gördüm qələm «gəl» deyir.
Keç masanın dalına,
Yaz məni, dincəl, deyir.

Duydum, əsir düşmüşəm,
Çətindi, bildim, bala.
Yazdım,susdum, danışdım,
Öldüm, dirildim, bala.

Xoş gördük, ay Məhsəti,
Ay Anar, Qəşəm, Zərən!
Vallah, sizdən ötəri
Yaman darixmişam mən.

Г яцям Итабияли----- Н яням тякди

Yazı yazaralar bilər –
İlham – ciğal quşdu bir.
O adam xoşbəxtdi ki,
Çiyninə qonmuşdu bir.

Qırx gündü, vallah-billah,
Sözdü – yeyəcəyim var.
Yəqin başa düşdünüz,
Sizə deyəcəyim var.

Fikir fikiri çəkdi,
Tükü tutdum tükə mən.
Şirin söz deyim deyə,
Qəlbi verdim yükə mən.

Başımı əllərimlə
Çox saldım məngənəyə.
Bir vərəq də çevirin,
Salam verin Nənəyə.


Bu Nənə nənə deyil,
Anadır, duyan olsa.
Ömründən saat yarım
Kəsib, oxuyan olsa.

Allahın ümidiñə
Qoyub gəlmışık onu.

Г яциам Иstabяйли----- Н яням тякди

Bir cüt yol çəkən gözü,
Bir əli, bir qoynu...

Tanrı onu bəxş edib
Bizə; canı yanandır.
Bu gün mənim anamsa,
Sabah sənin anandır.



НӘНӘМ ТӘКДИ



Нәнәм тәкди Xəlsədə,
Üçcər göz otaqda tək.
Qapısında təndiri,
Süfrəsində duz-çörək.

Bir hektar həyəti var,
On ildi qac görməyir.
Keçəlləyib çəpəri,
Ağac-uğac görməyir.

Şahtutu aşıb düşüb,
Çəkilləri gərləşib.
Kəl sürtünüb damına,
Dam əyilib – gərnəşib.

Əfqanlarla döyüşdən
Çixıbdır hini sanki.

Г яцям Иstabяйли----- Н яням тякди

Toyuq-cücelərinin
Aclıqdır dini sanki.

Nənəm təkdi Xəlsədə,
Üçcə göz otaqda tək.
Qapısında təndiri,
Süfrəsində duz-çörək.

Atam deyir: – Ay ana,
Nəfsim-zadım toxunar.
İt başı sanc çəpərə,
Göz dəyər var-yoxuna.

– Oğul, indi bilmışəm,
Var-yox – övladmış – deyir.
– Oğul, indi bilmışəm,
Övlad da yadmış – deyir.

– Allah məni oxşadıb
Özünə – son çağında.
O da təkdi, mən də tək
Dünyanın qucağında.

Yolunuza baxmaqdan
Gözüm alacalanmış.
Ay oğul, oğulunku
Arvad alacanammış.

Г яцям Иstabяйли----- Н яням тякди

Doğub yiğdım dam altda,
Sevincimdən uçurdum.
Ev qaldı, mən qalmışam,
Pərvazladıb uçurdum.

Cəftəsindən dartıram,
Dalımcə gəlmir qapı.
Didik-didik eləyib
Əlimi dəhrə sapı.

Ot qalxıb çal-çəpərdə,
Boy vermir adama day.
Qeyrət boğur, hünərim
Çatmayır da amma day.

Şaqqalanıb - bölünüb
Dəryazımın tiyəsi...
Anan ölüydi sənin,
Ay bu evin yiyəsi!

Doğub yiğdım dam altda,
Sevincimdən uçurdum.
Ev qaldı, mən qalmışam,
Pərvazladıb uçurdum.

İynəmi saplayanım,
Qabımı yuyanım yox.

Г яцям Итабияlli----- Н яням тякди

Başım aldansın deyə,
Kitab oxuyanım yox.

Nə yaxşı ki, deyirəm,
Sərçə-mərçə də varmış.
Qonub məhəccərimə,
Sübhü şam oxuyarmış.

Yol çəkir gözlərim hey,
Nə düşmür xəyalıma?!
Gündüzüm belə keçir,
Vay gecəmin halına!

Gün batır, qaş qaralır,
Toplayıb şax-şəvəl mən;
Əl-ayaq ki çəkilir,
Çəkilirəm evə mən.

Fikrim-zikrim qarışıb,
Saçlarım kilkəşikdi.
Qapımı açan olsa,
Vallah... o da pişikdi.

Bacılığam camışla,
Ayrılmayaq barı biz.
Məstan – süfrə yoldaşım,
Başdayaq yatarıq biz.

Г яцям Иstabяйли----- Н яням тякди

İtim var, itliyi yox,
Gecəm var – həmsöhbəti...
Çörəyim var, ay bala,
Yoxdu ağız ləzzəti!

Ağac adama gəlir
Gecə əjdaha kimi.
Qorxa-qorxa yatıram,
Oğul, sabaha kimi.

Oruc-namaz bilmirəm
Bu yaşimdə, bala, mən.
Gecə yatammayanda,
Zikr edim Allaha mən!

Day gələr də acığı
Adamdan Allahın da.
Siz məndən hörmətlisiz
O Kişinin yanında.

Mənə etdiyin edib,
Bilən olsam özümü.
Qarğa-quzğunmu Allah,
Oyub tökə gözümü?!

Oruc-namaz bilmirəm
Bu yaşimdə, bala, mən.

Г яцям Итабияли----- Н яням тякди

Yuxum aparmayanda
Zikr edim Allaha mən!

Mal-qara gündüz yeyir,
Gecə vurur kövşəyi.
Vallah, qızdırmaq olmur,
Oğul, yorğan-döşəyi.

Neylirəm ki, yediyim
Axşam-sabah aş oldu.
Xanı saymayan Gilas
Pişiyə yoldaş oldu.



Köçür qonum-qonşular,
Gimgələrim dağılır.
Kirələmək istəyir
Tanrı can otağımı...

Nənəm təkdi Xəlsədə,
Üçcə göz otaqda tək.
Qapısında təndiri,
Süfrəsində duz-çörək.

Deyir: – Allah oxşadıb
Özünə – son çağımızda.
O da təkdi, mən də tək
Dünyanın qucağında.

Г яцям Иstabяйли----- Няням тякди

NƏNƏM DEYİR...



Hənəm deyir:— Yayın da
Belə dəydim dalından.
Bir azdan payızın da
Tutaram saqqalından.

Г яцям Иstabяйли----- Н яням тякди

Onda gəlib kefimi
Soruşarsan, can bala!
Öldürüb-eləməsə
Məni həyəcan, bala!

Buxarım qurum tutub,
Tüstüləyir pilətəm.
Dananı xeyirləşib,
Gərək verəydim ətə.

Vallah, çənə-boğazsız,
Dinməz üç yüzüvardı.
Heç olmazsa puluna
Yalavaclıq alardım.

Əzətin qızlarının
Əyni-başı yalındı.
Əri evcanlı deyil,
Bakılıdı... – qalındı.

Qaloşlarım su verir,
Salıb məni çətinə.
Bircə alvercidə var,
O da od qiymətinə.

Kolxoz ətə mal gəzir,
Düşüb plan dalına.

Г яцям Итабяйли----- Н яням тякди

Sovet sədri danamı
Aparsa, vay halıma!

Pensiyamı bu ay da
Müdir salıb it-bata.
Deyirəm: – Belə olmaz,
Məni az incit, atam!

Ötən ayı yerimə
Qol çəkib, götürmüsən.
Qənd talonum əlimdə
Qalıbdı, görmürmüsən?!

Hər ay bir göy üçlüyüm
Sənindi, halal xoşun!
Rüşvəti var, yolu var,
Dərəsi... var yoxusu.

Deyir, bəsdi, ay arvad,
Sən Allahın, kiri, di!..
Kəndçinin nəyi yoxsa,
Səbri Allah səbridi.

Yıxılmışam, ay bala,
Əlim sərpib biləkdən.
Həkim – Vaqifdi – dərdə;
Gəlməyir bilərəkdən.

Г яцям Иstabяйли----- Н яням тякди

Duyub ki, şor verəcəm,
Bircə manatdır kinə.
Hani mənim Leninim*,
Basım onun cibinə?!

Qurban olum, yayın da
Belə dəydim dalından.
Bir azdan payızın da
Tutaram saqqalından.

Onda gəlib kefimi
Soruşarsan, can bala.
Öldürüb-eləməsə
Məni həyəcan, bala!

Xəlsə-Bakı arası
Bu il çox tələsmişəm.
Nə təndir odunum var,
Nə də gərmə kəsmişəm.

Evimin orta tiri
Belim kimi əyilib.
Dal divar qarınnışıl,
Qabaq adama gəlir.

* Sovet on manati.

Г яцям Иstabяйли----- Н яням тякди

Ağaclar keçəlləşir,
Xəzəl basır izləri.
Kalafa tək açılır
Çəpərimin gəzləri.

Otlaq-örüş olacaq
Bir azdan həyət-bacam.
Qonşu yazıq neyləsin,
Hirslənib, savaşacam.

Nənəm deyir: – Yayın da
Belə dəydim dalından.
Bir azdan payızın da
Tutaram saqqalından.

Onda gəlib kefimi
Soruşarsan, can bala!
Öldürüb-eləməsə
Məni həyəcan, bala!



NƏNƏM CÖRƏK GÖNDƏRİB



Hənəm çörək göndərib
Bir dəstərxan arası.
Bir də əl boyda kağız,
Hər sözün – «can» arası:

«Bu ilki zəmidəndi,
Biçinçilər pay verib.
Nənən də borclu
qalmayıb,
Ənbiz üstə çay verib.

Allaha şükür, bu il
Dənlidi sünbülümüz.
Payız başı yanaqda
Açılaceq gülümüz.

Dirmiqlayıb bir taya,
Zəmidən ot yiğmişam.
Canı haqqı qış boyu
Kef verəcəm camışa.

Г яцям Иstabяйли----- Н яням тякди

Qəzet oxutdurmuşam
Ötən qışı yazığa.
Altını atmamışam,
Batıb-bulanıb zişa.

Sərçə ənbizə düşmür,
Çöldə yeyib-yağlanıb.
Siçan yuvaya dartır
Buğdanın ən sağlamın...»

Nənəm çörək göndərib
Bir dəstərxan arası.
Bir də əl boyda kağız,
Hər sözün – «can» arası:

«Lap çıxmışdı yadımdan,
Can bala, bunu deyim.
Əl daşında çəkmişəm,
Dəyirman unu deyil.

Nənəiniz Bəyimxanım
Qaynanama deyərmış;
Atası Qəhirman bəy
Daş çörəyi yeyərmış.

Axşama da plovmuş
Süfrəsinin xörəyi.

Г яцям Итабияли----- Н яням тякди

Kür qırağı, saf hava
Yüz il yaşadıb bəyi...

Təndirim qocallayıb,
Çörəyi narah düşür.
Qubagıldı yapmışam,
Ona görə rah düşüb.

Bir ildi yalvarıram
Düz qohum-qardaşacan.
Mənə təndir palçığı
Tökən tapılmırancaq.

Tək sizin xətrinizə
Təndirə girdim, oğul.
Güclə yeddi kündəni
Yapıb, bişirdim, oğul.


Bir kəndin çörəyini
Yapardım bir gündə mən.
Çörəkçilik edərdim,
Qardaş, toy-düyündə mən.

Qan təzyiqi tapmışam
Oqtayımın yasından.
Üç gündü yatammıram
Başımın ağrısından...»

Г яцим Иstabяйли----- Н яням тякди

Nənəm çörək yollayıb
Bir dəstərxan arası.
Bir də əl boyda kağız,
Hər sözün – «can» arası:

«Allaha şükür, bala,
Dənlidi sünbülümüz.
Payız başı yanaqda
Açılacaq gülümüz...»



НӘНӘМ АТИБ ЕВИНИ



Нәнәм atıb evini,
Gəlib bize dəyməyə.
Deyirəm: – Biz gələrdik!
Deyir:– Ölmüşəm bəyəm?!

Bakıya çox gəlmışəm
Atanızın daliyca.
Dilimə dolamırıam,
Ay bala, halaliyca!

Qırx qurbanla tapmışam,
Canım qurban canına.
İldə bir gəlməz adam
Qocasının yanına?!

Barı bir yol qapımı
Açıb girsə, nə olar?!

Г яцям Иstabяйли----- Н яням тякди

Qoy görsünlər mənim də
Oğlum var – hayanım var.

Qaraçı Müzənfərə
Tay olub getmişəm day.
Kamançam çatmir, çalıb,
Oxuyum: – Dalay-dalay...

Su üzündə gəmi tək
Xəlsədə tək qalmışam.
Ağanın cəddi haqqı,
Ay oğul, qocalmışam!

Başım üstümdə durmur,
Qol-qıçım mənim deyil.
Baxırsan, bədənimdi,
Amma... bədənim deyil.

Atanız bilməsin ha,
Fikirçildi, darıxar.
Allahımdan razıyam,
Səsi var, sədası var...

Nənəm atıb evini,
Gəlib bizə dəyməyə.
Deyirəm: – Biz gələrdik!..
Deyir: – Ölmüşəm bəyəm?!

NƏNƏM OBASDAN DURUB



Hənəm obaşdan durub,
Deyinir öz-özünə:
– Səni doğan arvadın
Külü qoyum gözünə.

Pəhə-pəhlə bəsləyir
Yeddi ildi canı bəs.
«Gelin ocağa gələr!»
Söyləyirlər, hanı bəs?!

Nə qazı alışdırıb,
Nə də çayı dəmdədi!
Xamırgöz Əhməd qızı
Yuxuya çəm-xəmdədi!

Camışı sağıb-soğub,
Örüşə surməyəcək.
Pal-palçıq kündələyib,
Təndir götürməyəcək.

Г яцям Иstabяйли----- Н яням тякди

Gərmə kəsməyəcək ki,
Qalaq vursun pəyədə.
Süpürgəyə baş əyib,
Düşməcək ki, həyətə.

Buzov qoyub belinə
Quyruğunu, götrülə.
Bu da düşə dalıyca,
Onda qədrimi bilər.

Yuxusu şirin olsun,
Qaça-qaçı? Duracaq;
Döşəmədi, əskidi,
Şirələyib, vuracaq.

Gəlin gələndə, dedim,
Daşı tök ətəyindən.
Ay bala, beş ay bunu
Ver saxlayım kənddə mən.

Sən get işlə şəhərdə,
Borcu qalmayıb sənə...
Oğlum razıydı... amma...
Razıydımı xansənəm?!

Beli verib əlinə,
Basacaqdım kolxoza.

Г яциам Итабияли----- Н яням тякди



Barmağının ucuna
Həna qoyardı qoza.

Bilərdi pambıq yığıb,
Bala saxlamaq da var.
Malı sürüb örüşə,
Balaq bağlamaq da var.

Çatı da var, sürüssə,
Vay əlinin halına.
Odun da var meşədə,
Almalısan dalına.

İnək də var... şillağa
Qalxanda, qısnayardım:
– Tez gir altına, görüm,
Tez... bir- iki... sayardım.

Onda yaxşı duyardı
Mənim əziyyətimi.
Bala yolunda necə
Tökmüşəm can ətimi.

Yuxusu şirin olsun,
Qaça-qacdır? Duracaq;
Döşəmədi, əskidi,
Şirələyib, vuracaq.

Г яцям Итабияи----- Н яням тякди

Nənəm obaşdan durub,
Deyinir öz-özünə:
– Səni doğan arvadın
Külü qoyum gözünə.

Pəhə-pəhlə bəsləyir
Yeddi ildi canı bəs.
«Gəlin ocağa gələr!»
Söyləyirlər, hanı bəs?!

Nə qazı alışdırıb,
Nə də çayı dəmdədi!
Xamırgöz Əhməd qızı
Yuxuya çəm-xəmdədi!

– Ay ana, nə atmışan
Səsini, hə, başına?!
Oğlun ət göndəribdir,
Nə asım axşamına?

– Qırılıbdır ağızımın
Kirişi, vallah, gəlin!
Çaşdırımışam dünyada
Hər işi, vallah, gəlin!

Ay gözümün ışığı,
Ay bəy oğlumun yarı.

Г яцям Иstabяйли----- Н яням тякди

Niyə hörükłəməsiz
Evə bu yazıqları?!

İndi quş quşluğuyla
Yuvasından gen gəzir.
Qapının it-pişiyi
Çöl gəzir, çəmən gəzir.

Yazıqdı bu uşaqlar,
Bir həyətə düşürün.
Bunların yeri kənddi,
Ay qızım, bir düşünün!

Vallah, lap ürəyimin
Başı söküldü dünən.
Gördüm uşaq boyanır
Küçəyə pəncərədən.

Səhərlər toyuq kimi
Qovub salırsız hinə.
İldə bir yol bunların
Gün dəyməyir belinə.

Gərək bunlar ağnasın
Batdağa camış kimi.
Sübh səhərdən oyansın,
Qızım, xortlamış kimi.

Г яцям Итабияи----- Н яням тякди

Şehə batıb-bulansın
Kənddə yollu-yoldaşlı.
Sərçəni də tanımır
Bunlar əməlli-başlı.

Ayaqları bilməyir
Torpağın ləzzətini.
İt-pişik tək didirlər
Bir-birinin ətini.

Cücəli toyuq kimi
Yığıb yan-yörənizə,
Maşallah, birini də
Qıymayırsınız bizə.

Bunların atasını
Məgər doğmayıb Gilas?!
İndi naməhrəməm, hə?!
Bəsdi, sən Həzrət Abbas!

Alovxar camışı da,
Vallah, bağlamıram mən.
Fal atan toyuğu da
Belə saxlamıram mən.

Fağır deyilmi bunlar,
Ürəkləri bişdi ki?!

Г яцям Итабяйли----- Н яням тякди

Bu nədi, yedikləri
Elə hey bişmişdi ki?!

Mer-meyvəmi qonşular
Dartan-dartana salıb.
Qoyun-quzu da yemir,
Tökülüb yerdə qalıb.

Narım açıb ağızını,
Bir saz dişə tamarzı.
Bir yekə hinduşkam var,
Yekə şışə tamarzı.



Dayım qızı pay verib,
İki qoz uddurmuşam.

Г яцям Итабияи----- Н яням тякди

Şəftəliyə bağlayıb,
Düyüyə tutdurmuşam.

Ay gəlin, anam-bacım,
Ay bəy oğlumun yarı.
Niyə hörükłəməsiz
Evə bu yazıqları?!

Qırılıbdır ağızımın
Kirişi, vallah, gəlin!
Çaşdırımişam dünyada
Hər işi, vallah, gəlin!

Sonra da asta-asta
Deyinər öz-özünə:
– Səni doğan arvadın
Külü qoyum gözünə.

Pəhə-pəhlə bəsləyir
Yeddi ildi canı bəs.
«Gəlin ocağa gələr!»
Söyləyirlər, hanı bəs?!

Nə qazı alışdırıb,
Nə də çayı dəmdədi!
Xamırgöz Əhməd qızı
Yuxuyla çəm-xəmdədi!

NƏNƏM YIR-YIĞIŞ ETDİ



Hənəm yır-yığış etdi,
Sığal verdi telinə.
Zənbilini iç-içə
Qoyub, aldı əlinə.

Qucaqlaşıb öpüşdük,
Ayrıldıq gözüyaşlı:
– Nənə qurban,
 getməyim,
Neylim mən başıdaşlı?!

Allahın ümidiñə
Qoyub gəlmışəm, bala –
Dam-daşı, ev-eşiyi,
Qapı-bacanı, vallah!

Qonşunun nə taxsırı,
İnək görmür, kordu ki?!

Г яцям Иstabяйли----- Н яням тякди

Çəpərim çəpər deyil,
Balıq yırtmış tordu ki!

Allah rəhmət eləsin,
Düzəltmişdi, ərimə.
Donuzu hissasaydın,
Girməzdi çəpərimə!

İndi burdan yel vurur,
Yengələr oynayır, ha.
Tum sancıram, yiğisib,
Qarğalar qoymayırlar, ha.

Ay sənə qurban nənə,
Bir yol gəlib baxsana.
Tutumu sərçə yeyir,
Armudumu sağsağan.

Sığırçının babası
Ortaq imiş, sən demə,
Əncir ağaclarımıma,
Söz veribmiş dədəmə.

Guya kişi tək yiğib,
Gəlməzmiş öhdəsindən.
Heç elə də əncirin
Deyilmiş həvəsində.

Г яцям Иstabяйли----- Н яням тякди

Odur ki, kölgəsidir
Mənimki, oturmuşam.
Day demirlər, sulayıb,
Qulluğunda durmuşam.

Şahtutu gözüm kimi
Qoruyuram hər il mən.
Deyirəm, atan gələr,
Gəlmir, yeməyirəm mən.

Narına göz oluram
Ağacda yağışاقan.
İydəsini yiğirəm,
Saxlayıram qışاقan.

Atan niyə gəlməyir
Dəyməyə anasına?!
Qurd yağımı vurublar
Mənimlə arasına?!

Ertəykən gedim, bala,
Azaram yolu birdən.
Orda da xeyli yoldu
Xəlsəyə – Kürdəmirdən.

Allahın ümidiñə
Qoyub gəlmışəm, bala.

Г яцям Итабияи----- Н яням тякди

Dam-daşı, ev-eşiyi,
Qapı-bacanı, vallah.

Var-yoxdan bir camışdı
Gəlinliyim-qızlığım.
İtər-batar, yazığam,
Kəsilər damazlığım.

Nobata da az qalır,
Gecikərəm, ayıbdı.
Sizə motal tutmuşam,
Siçan deşər, hayifdi!

Qayıdib gələcəyəm,
Ürəyini sıxma heç.
Özüm liftlə düşərəm,
Sən eşiyə çıxma heç.

Nənəm yır-yığış etdi,
Sığal verdi telinə.
Zənbilini iç-içə
Qoyub, aldı əlinə.

Qucaqlaşıb öpüsdük,
Ayrıldığ gözüyaşlı:
– Nənə qurban, getməyim,
Neylim mən başıdaşlı?!

НӨНӨМГИЛƏ ГОЛМИШƏМ



Нөнөмгилə гəlmışəm,
Yaman sevinir arvad.
Deyir: – Ay gül-bənövşə,
Siz də açın qol-qanad!

Nəvəm gəlib Bakıdan,
Özü də oğlan nəvəm.
Day gecə səksəkəylə
Yatmayacam evdə mən.

Nənən yazılıq neyləsin,
Təklik yamandır, oğul.
Bir yandan da gecələr
Bu qorxu – andır, oğul.

Qiyməkeşi görürsən,
Sağ yanımdan asmişam.

Г яцям Итабияли----- Няням тякди

Pashı bel tiyəsiylə
Burdaca dostlaşmışam.

Qapının arxasına
Kötük qoyuram gecə.
Əlaltda saxlayıram
Əyri şishi gizlicə.

Nənən yazıq neyləsin,
Təklik yamandır, oğul.
Bir yandan da gecələr
Bu qorxu – andır, oğul.

Bir bəri dur, can bala,
Yastiğımı götür, bax.
Altında gördüklərin
Dua olacaqancaq!

Qorxu dualarıdı,
Molla Hacıoğlan yazıb.
Allah minbudaq etsin,
Bu da onun bayazı.

Atan bir Quran alsın,
Bağışlasın ona qoy.
Kəndimizin birinci
Şura mallasıdır o.

Г яцям Итабияли----- Н яням тякди

Rus sataşdı islama,
Din-zad bəhanə oldu...
Molla Sərxan öləndən,
İşimiz fəna oldu.

Meyiti də rus babı
Götürürdük, bala, biz.
Dönüb dəyişdi dövran,
Şükr etdik Allaha biz...

Nənəmgilə gəlmışəm,
Yaman sevinir arvad.
Deyir: – Ay gül-bənövşə,
Siz də açın qol-qanad!

Nəvəm gəlib Bakıdan,
Özü də oğlan nəvəm.
Day gecə səksəkəylə
Yatmayacam evdə mən.

Axşam açıb-buraxıb,
İtimə küt verəcək.
Süpürləsə pişiyi,
Çəkib, öyünd verəcək.

Səhər hamidan erkən
Çıxacaqdır xam döşə.

Г яцям Итабияли----- Н яням тякди

Hacalı babasıyla
Mal sürəcək örüşə.

Daha toyuq-cücmən
Naharı qalmaz şama.
Siçanbəy xəlvətləyib,
Sırıq çəkməz xəsama.

İzimi də basammaz
Qara qıllı qaban da.
Çığıraram üstünə:
—Get gəbər xarabanda!..

Nənəm deyir: – Ay bala,
Əllərim işdən qalıb.
Qocalmışam-getmişəm,
Ayağım köçdən qalıb.

Halal süd əmmişlərin
Birini alım sənə.
Evimi-eşiyimi
Bəxş edim, zalim, sənə!

Bir bu qoca yaşımda
Mən də toy-düyün görüm.
Sonra köçüm Bakıya,
Beş gün ömür-gün görüm.

Г яцям Иstabяйли----- Н яням тякди

Deyirəm ki, ay arvad,
Hələ üçə gedəcəm.
Deyir ki, sən «hə» denən,
Nə varmış, səbr edəcəm.

Nənəmgilə gəlmışəm,
Yaman sevinir arvad.
Deyir: – Ay gül-bənövşə,
Siz də açın qol-qanad!

Nəvəm gəlib Bakıdan,
Özü də oğlan nəvəm.
Day gecə səksəkəylə
Yatmayacam evdə mən.

NƏNƏM MƏT HAZIRLAYIB...



Hənəm mət hazırlayıb,
Umac ovur bayaqdan.
– Ay bala, Allah günü
Görməyib nənən haqdan.

Qızlarım yarımadı,
Yarımadım gəlindən.
Oruc-namaz bilmirəm,
Çıxmışam, vallah, dindən.

Lay divar oğlum öldü,
Ağzın yansın, ay əcəl!
Sirlidi-soraqlıdı
Ölümü indiyəcən.

Sonra da ərim öldü,
Ölümüm düşdü yada.
Sonra da anam öldü,
Tək qaldım bu dünyada.

Г яцям Иstabяйли----- Н яням тякди

Nənəm mət hazırlayıb,
Umac ovur bayaqdan.
– Ay bala, Allah günü
Görməyib nənən haqdan.

Sabah cümə günüdü,
Bu gün cümə axşamı.
Qəbir üstə yollanır
İndi müsəlman hamı!

Bir ildi vaxt tapmiram
Qəbristana gedim mən.
Əziz ölənlərimi
Bir ziyarət edim mən.

Qərib qəbirləri tək,
Bala, görkəmi acı...
Çöküb sinə torpağı,
Əyilib baş ağacı.

Matəm günü əməlli
Təzyəsinə durmuram.
Ayda-ildə bir dəfə
Quran oxutdurmuram.

Gecə yuxuda görsem,
Yer tapmiram özümə.

Г яцям Иstabяйли----- Н яням тякди

Ağlayıb-sıtqayıram,
Baxmırlar da üzümə.

Dirilərin dərdindən
Nə gecə-gündüz mənə!
Məndən küsüblər, bala,
Haqları var küsməyə.

Gözləri qalıb evdə,
Biş-düşümdə, aşimdə...
Halva çalım, get çağır,
Əmin gəlsin maşında.

Bəsdi, daha, deyərsən,
Günü satdıq günə biz.
Mollanı da götürsün,
Gedək qəbr üstünə biz.

Kəndin lap ayağında
Balaca qəbristanlıq.
Molla fatihə verdi,
Sükut etdik bir anlıq:

«Bismillahir-rəhmanir- rəhim
Əlhəmdü lillahi rəbbil- aləmin
Ərrəhmanir-rəhim.

Г яцям Иstabяйли----- Н яням тякди

*Maliki yəumiddin
İyyakə nəbudu və
İyyakə nəstəin
İhdinəs siratəl-mustəqim.
Siratəl-ləzinə ənəmtə ələyhim
Ğayril-məğzubi ələyhim vələzzalin.
Bismillahir-rəhmanir-rəhim
Qulhuvəllahu əhəd
Əllahu-səməd
Ləm yəlid və ləm yuləd
Və ləm yəkun
Ləhu kufuvən əhəd.»*

Salavat çevirdilər,
Qəbristana girdilər.

Yeriyib addım-addım,
Dayandıq yan-yana biz.
Nənəm bir nalə çəkdi,
Qaldıq yana-yana biz.

Qol açıb, məzarları
Bir-bir qucaqlayırdı.
Üz sürtür, sığallayır,
Oxşayıb ağlayındı:

«Ay nakam balam Oqtay!
Alınmaz qalam Oqtay!



Г яцям Иstabяйли----- Н яням тякди

Sinəmi parçalayır,
Dözmürəm, nalam, Oqtay!

Bu nə ağır yatışdı,
Anan qurbanın olsun?!

Ötüşən yaydı-qışdı,
Anan qurbanın olsun!

Səni tutan nə qarğıdı,
Anan qurbanın olsun?!

Dur bax qardaşlarına,
Boynu bükülü durub!

Axan göz yaşlarına,
Boynu bükülü durub!

Dönüb başdaşlarına,
Boynu bükülü durub!

Anan ölsün, ay bala,
Məndən küsmüsən deyən?!

Bir aydı yuxuma da
Girməyirsən gecə sən!

Ay nakam balam Oqtay!
Alınmaz qalam Oqtay!

Sinəmi parçalayır,
Dözmürəm, nalam, Oqtay!

Г яцям Иstabяйи----- Н яням тякди

Ay İsa, oyy, ay İsa,
Ay dədəmin əzizi!
Özün ölüb gedəli,
Yandırıb-yaxdın bizi!

Hər günorta gələrdin,
Evdə elərdin nahar.
Yolunu gözləyirəm
İndi də günortalar.

Sənin tay-tuşlarının
Nəvə tutur əlini.
Qulluğunda dayanır
Kürəkəni, gəlini.

Sevinclə gözləyirdin
Pensiyani, ay yazıq!
Neyləyəydin, gün yazan
Sənə belə gün yazıb!

Ay İsa, oyy, ay İsa,
Ay dədəmin əzizi!
Özün ölüb gedəli,
Yandırıb yaxdın bizi!

Ay ana, vay, ay ana,
Ay Tanrı gün sınmayan!

Г яцям Итабияли----- Н яням тякди

Ay canını nəvəyə,
Qızı qızırqanmayan!

Başdaşında adın yox,
Sanın yox, ünvanın yox!
Nəvəyə-nəticəyə
Qurban etməli canın yox!

Yayı – biçinci anam,
Qışı – sağıcı anam.
Gecə sabaha qədər
Anam, zarıncı anam!

Ay Allahın fağırdan
Fağır, yazılıq bəndəsi!
Ay balası yolunda
Ərinin şərməndəsi!

Oğul doğub, «Boyuna
Qurban» deməyən yazılıq!
Ərli olub, ərindən
Çörək yeməyən yazılıq!

Ay Allahın fağırdan
Fağır, yazılıq bəndəsi!
Ay balası yolunda
Ərinin şərməndəsi!

Г яцим Итабияlli----- Н яням тякди

Ay nakam balam Oqtay!
Alınmaz qalam Oqtay!

Bu nə ağır yatışdı,
Anan qurbanın olsun?!
Ötüşən yaydı-qışdı,
Anan qurbanın olsun!
Səni tutan nə qarğışdı,
Anan qurbanın olsun?!

Ay İsa, oyy, ay İsa,
Ay dədəmin əzizi!
Özün ölüb gedəli,
Yandırıb yaxdın bizi!

Ay ana, vay, ay ana,
Ay Tanrı gün sınmayan!
Ay canını nəvəyə,
Qızı qızırqanmayan!

Nənəm nalə çəkirdi,
Qalmışdıq yana-yana.
Gah “oğul”, gah “ər” deyir,
Gah da «ay yazıq ana!»

Ağlayıb-oxşayırdı
Qəbirləri bir-bir o.

Г яциам Итабяйли----- Н яням тякди

Dönüb olmuşdu axır
Bir yaralı qəbir o!

O qədər ağladı ki,
Qan-yaş gəldi gözündən.
Yoruldu...

nitqi batdı...
Düşüb getdi özündən!..



NƏNƏM MƏKTUB YOLLAYIB



Hənəm məktub yollayıb
Abdul əmidən bizi.
Bilmirəm şikayətdi,
Vallah, yoxsa ərize!

Atam deyir: – Qurandı,
Tapmışam bu «salam»dan.
Təfsirini soruşaq
Gərək Şeyxülislamdan...

Ata-bala bir günə
Çıxammadıq axıra.
Çoxlu «gəl-get», unutma»,
«Təkəm» və ilaxıra!..

Gah bir sözün ortası,
Gah da sonu yoxudu.
İki gün höccələyib,
Üçüncü gün oxuduq:

Г яцям Иstabяйли----- Н яням тякди

«Hər gün qazan asıram,
Hər gün xörəyim bişir.
Üç nəfərik, ay bala,
Bir – Mən,
Bir – İt,
Bir – Pişik.

Səhərdən axşamacan
Samovarım dəmdədi.
Gözlərim bütün günü
Hey gəlib-gedəndədi.

İt hürür, tez sıçrayıb,
Eşiyə çıxıram mən.
Kim salacaqmiş yada,
Elə darıxıram mən.

Tamaşadan nə küsüm,
Gün ağladı özünə?!
Üç-üç yekə kişinin
Biri baxmir sözünə.

Hərdən Qudyal gələrdi,
Day görsənməyir, bala!
Çaynik xoruldayınca,
Töküb, içir-içirəm,
Yanğım sönməyir, bala!

Г яцям Иstabяйли----- Н яням тякди

Üç nəfərlik asıram
Xörəyi, nənə qurban!
Tək keçmir boğazımdan
Yediyim, sənə qurban!

Möləli deyiləm ki,
Bozbaşı verim suya.
Qarnımı Kürdəmirdən
Götrüm gedim Ağsuya.

Beçə bışırırem mən
Allahın deyən günü.
Ay oğul, pişik küsür
Budu yeməyən günü.

Gözünün ucuyla da
Baxmir siçana zalım.
Görürəm ki, düşmənə
Meyli yaman azalıb.

Görəcəyim var imiş,
İt sümükdən yan keçir.
Məni qınama, qardaş,
Könlündən qazan keçir.

Onlara yedirdirəm,
Vallah, ətin ağını.

Г яцям Иstabяйли----- Н яням тякди

Gəlməsələr, açmırəm
Qazanın qapağını.

Xörəyi qovuranda,
Bilmərəm nədir dadı.
Əlbəsöyüն olublar,
Gözləri ağızimdadı.

Bir öynəyə bir çörək,
Bala, görməyir bizi.
Ha özümü qısırəm,
Vallah, görməyir bizi!

Üç nəfərlik asıram
Xörəyi, nənə qurban.
Tək keçmir boğazımdan
Yediyim, sənə qurban.

O qədər ürəyimlə
Danişmişəm, day şışib.
Gorun çatlaşın sənin,
Ölən yerdə, ay kişi!

Şam kimi əriyirəm,
Hara çəkilirəm mən.
İl gecəni gözümdən
Dara çəkilirəm mən.

Г яциам Иstabяйли----- Н яням тякди



Gah oğrudan qorxuram,
Gah da qorxudur əcəl.
Bircə mənəm lampası
Kənddə yanın sübhəcən.

Dözə bilmirəm daha
Kənd-kəsəkdə, can bala!
Qulağına qurmuşun,
Evi satacam, bala!

Hər gün qazan asıram,
Hər gün xörəyim bişir.
Üç nəfərik, ay bala,
Bir – Mən,
Bir – İt,
Bir – Pişik...

Г яциам Иstabяйли----- Няням тякди

NƏNƏM SATIB EVİNİ...



Нənəm satıb evini,
Gəlib şəhərli olub.
Bibim deyir ki, anam,
Bax, indi fərli olub.

Г яцям Иstabяйли----- Н яням тякди

Yay-qış yaziq arvadın
Balağı batdaq idi.
Əlləri qabar-qabar,
Dabarı çatdaq idi.

Dörd əmcəyindən üçü
Kor, bir camışı vardı.
İki günə bir kasa
Südü güclə olardı.

Çəpərini mal basar,
Qonşuya sözləşərdi.
Balaca uşaq kimi
Hey səbirsızləşərdi.

Daha nə «ho-ha» deyir,
Nə «cip-cip» deyir daha.
Nə nobata gecikir,
Ota gecikir daha.

Həkim başının üstə,
Dava-dərman əl altda.
Əyri bitmişdi beli
Yazığın şələ altda...

Nənəm satıb evini,
Gəlib şəhərli olub.

Г яцям Иstabяйли----- Н яням тякди

Bibim deyir ki, anam,
Bax, indi fərli olub.

Təndirin od-alovu
Qarsımayır day onu.
Bircə yağ növbəsində
Görərsən hər ay onu.

Alıb şəkər tozunu,
Qəndini qabaqcadan.
Ağappaq kisələrdə
Düyüb, asıb taxçadan.

Mağazadan ət almır,
Deyir: – Xaçpərəst kəsib.
Mən müsəlmanam, oğlum,
Onu kəsən tərs kəsib.

Nə vermişdim Tehmirin
Danasının ətinə.
Ləzzət verərdi, vallah,
Ağzımın ləzzətinə.

Zalim oğlu zalımın
Əlinin dadı vardı...
Hər işin, hər əməlin
Bir xoş saatı vardı.

Г яцям Итабияlli----- Н яням тякди

Hər ay gəlib-gedəndən
Soruşuram kəndi mən.
Camışım qurudubmuş
Satdığınım həftə demə.

Qurd yırtıbmış keçimi,
Axtarıblar çox yeri.
Kövşənlilikdə tapıblar
Buynuzunu səhəri.

Qoyunum mələr qalıb,
Götürmür quzusunu.
Allah necə kəsərmış
Ağzımın ruzusunu?!

Ev qurmaq həvəsini
Oynadıb adamın da.
Yuva qoymuşdu leylək
Evimizin damında.

Hər yaz uçub gələndə,
Nə durar, nə ərinər.
Beş yol dövrə vurardı
Evin həndəvərinə.

Bu bahar qayıdanda,
Gözü gəzəcək məni.

Г яцям Иstabяйли----- Н яням тякди

Axtarıb tapmayanda,
Görən, neyləcək, məni?!

İndi el iş-gücdədi,
Suçular şuma girir.
Kənd çıxmır xəyalımdan,
Gecə yuxuma girir.

Baban qəbirdən deyir:
– Gəlməzsən ha yanıma!
Niyə sahib eylədin
Yadı xanımanıma?!

Rəhmətlik sağlığında
Deyərdi dilbədil ha:
– Evi satsan, məndən sən
Şüglizimməsən, bil, ha!..

Qəbir qorxutmur məni,
And içirəm canına.
Nə üzlə gedəcəyəm
Mən kişinin yanına?!

Bala, çoxdan almışam
Kəfənimi, ağımı.
Ölsəm, Xəlsədə götürün,
Püstə desin ağımı.

Г яцям Иstabяйли----- Н яням тякди

Qulaqlarına xeyir,
Yasın yaraşığdı.
Ölən, ay bala, sanki
Gözünün işiğidı.

Cavan, nakam oğlumun
Yanında öz yerim var.
Qurban olum, qəbrimi
Atan orda qazdırar.

Bakıda dəfn etməyin,
Burda haqlasa əcəl.
Vallah, qəbrim od tutub,
Yanar qiyamətəcən!

Gündə azı min dəfə
Kənd düşür xəyalıma.
Eh, ölüb-dirilirəm,
Yanan yoxdu halıma.

Qardaş, burnumun ucu
Göynəyir Xurma üçün.
Qonşularla yiğışıl,
Axşam oturmaq üçün.

Ay dədə, qeybətin də
Öz yeri varmış, demə!

Г яцям Иstabяйли----- Н яням тякди

Adam eldən aralı
Yetim olarmış, demə!


«Cip-cip» edib, yığardım
Cüçələri yanımı.
Onlar yeyər... Yağ kimi
Yayılardı canıma.

Doqqazım əlim üçün
Darıxıb, deyirəm bəs.
Hər şeyim var yeməyə,
Amma qəm yeyirəm bəs!

Yəqin ağaclarım da
Fikirdən gec göyərib!
Özüm burda qəribəm,
İtim də kənddə qərib.

Г яцям Иstabяйли----- Н яням тякди

KUDAHAFIZ



X uda – Allah...

Xudahafiz –
Allah səni saxlasın!
Ay bala, düşmənini
Qara yer qucaqlasın!

Vallah, arvad qarğışı
Heç yatmayır döşümə!
Mən bunu deyərmidim,
Düşmən olsayıdı düşmən.

Düşmən, yəni Cavanşir,
Həzrət Əli – mərd adam.
Yoxsa ki, cəmdəyi fil,
Özü də namərd adam?

Küt təbəssüm... Qəlbi də
Qəlp verib həyat ona.
Yad tutub, yad bələyib,
Layla deyib yad ona.

Г яцям Иstabяйли----- Н яням тякди

Düşmən budursa, qardaş,
Dinlə bir, bizdən deyim.
Biz Türk övladlarıyuq,
Beləsi bizdən deyil!

Qonşunu sırdaş bilib,
Qardaş söylərik yada.
Öz balamız olsa da,
Haqqı vermərik bada.

Dedim, Türk övladıyuq,
Allahın dinc bəndəsi.
Birdi dil əzbərimiz,
O da ki, haqqın səsi.

«Haqq nəzilər, üzülməz»,
Yağının üzü gülməz.
Nahaq görən gözləri
Tökülməz ki, tökülməz.

Xuda – Allah... Xudahafiz –
Allah səni saxlasın!
Ay bala, düşmənin
Qara yer qucaqlasın!

Göyünə doğsun günəş,
Yoluna şəh cilənsin.

Г яцям Итабияи----- Н яням тякди

Səni istəməyənin
Gözünə yaş bələnsin!

Gəl daha vidalaşaq,
Vaxtın dar çağıdır day.
Vallah, sözüm qalmayıb,
Uzatsam, vay mənə, vay!

Pulu misra hesabı
Verirlər şairlərə.
Kitabının həcmində
Muzdunu alır hərə.

İşdi, görsən ki, birdən
Uzunçuluq etmişəm.
Onda yapış yaxamdan:
– Bu nədir, cənab Qəşəm?!

Yaxşısı budur, susum,
Qızarmayım yanında.
Baxma sözümdə su var,
Su qalmayıb canımda!

Xuda – Allah...Xudahafiz –
Allah səni saxlasın!
Ay bala, düşmənini
Qara yer qucaqlasın!

Bakı, 19.07- 30.08.1990

Г яшам Иса拜ильи----- Няням тякди

НЯНЯМ ТЯКДИ
КИТАБЫНЫ МЦЯЛЛИФИ,
ГЯЛЯМ ДОСТУМ
ГЯШАМ ИСАБЯЙЛИЙЯ
АЧЫГ МЯКТУБ



eir-sənətin, qələmin bu çətin vaxtlarında Sənə məktub yazmağı mənə Sənin «Nənəm təkdi» kitabın məcbur etdi. Kitabi oxudum. Kövrəldim. Xəyal məni iyirmi ildən də artıq bir vaxta aparıb çıxartdı. O zamanlar Sən öz doğma Xəlsəndən Bakıya gəlmışdin. Zənbilində nar, heyva vardi və əlbəttə, dəftər vərəqlərinə yazılmış kənd şeirlərin, orta məktəbi bitirmiş bir gəncin yazib-yaratmaq, imzasını tanıtmaq, çap olunmaq, özünü Böyük Ədəbiyyatın yoluna çıxarmaq arzusu vardi.

Mən indi də o zənbili, onun içindəki gözəl nemətləri gözlərim önündə canlandırma bilirəm.

Bakıda qaldığın balaca bir evə getdik. Məmməd İsmayılla, gözəl uşaq şairi Xanımına Əlibəyli ilə görüşmək arzusundaydım.

Yadında varmı?!

İllər tez keçdi və Sən bu illərdə günü-gündən böyüdüün, ədəbi aləmdə püxtələşdin. Dalba-

Г яцям Итабияли----- Н яням тякди

dal kitabların çıxdı. Səni doğma Xəlsəndən Bakıya-Ədəbi aləmə çəkib gətirən sinəndəki od, alov, yaradıcılıq atəşini idı.

Və Sən bu atəşə həmişə sadiq qaldın. Büttün çətinliklərə dözə-dözə Böyük Ədəbiyyatın ətəyindən bərk-bərk yapışdın. Heç bir şöhrət, ad-san istəmədən, Ədəbiyyatın şərəfli yolu ilə addimladın.

Bu gün Sən Azərbaycanın tanınmış uşaq şairlərindən birisən. Səmimi bir uşaq yazıçısısan, gələcəyimizə böyük «Əkinçi» qəzeti qədər şərəflə addimlayan «Cik-Cik» qəzetinin yaradıcısı və baş redaktoru, «Şur» kimi tanınmış bir nəşriyyatın direktoru və yaradıcısın.

Deyəsən Səni çox təriflədim. Amma Sən bunlardan da artıq tərifə layiqsən. Sadə, səmimi bir şairsən, uşaqlar üçün ürəyini yandıran bir nağılçısın, uşaq şairlərinə təmənnasız kömək edən tələbkar və qayğıkeş bir naşırsən.

«Nənəm təkdi» kitabın da məni o illərin xatirələrilə analarımızın tək-tənha qaldığı o doğma kəndlərə qanadlandırdı. Ciyərlərimə kənd-kəsək ətri, doğma torpaq, axar sular, əsər küləklər ətri gəldi.

Əziz Qəşəm!

Mən Sənin Xəlsə kəndində tək-tənha yaşayan nənənin qonağı oldum. O qərib payız aşamları bu kövrək nənənin ürəyindən keçənləri

Г яцям Итабияли----- Няням тякди

duydum. Gördüm ki, tənha nənən öz-özünə qı-mildanır:

*Yol çəkir gözlərim hey,
Nə düşmür xəyalıma?
Gündüzüm belə keçir,
Vay gecəmin halına...*

Bu kövrək nənəmiz gündüz övladlarının yoluna göz dikir, «bəlkə gəldilər» deyə özünə təskinlik verir. Amma axşamlar, gecələr o doğma ev-eşikdə tənha qalıb qəribsəyir, doğmaların həsrəti onun yuxusunu ərşə çəkir...

*Vallah, qızdırmaq olmur,
Oğul, yorğan-döşəyi.*

— *deyən nənə bizim övladlarımızı-nəvə-nəticələrini doğma ata-baba ocaqlarına səsləyir.*

Qəşəm! Sənin bu kövrək poemanda Vətənə, onun daş-qayasına, adamlarına, quşlarına, hər bir kəsə və hər bir şeyə böyük bir övlad, bir səmimi şair məhəbbəti var.

Gördüm ki, bu məhəbbəti dəniz olan nənəmiz bakılı nəvələrinə məktub yazır, onlara çörək göndərir—

*Bir dəstərxan arası,
Bir də əl boyda kağız,
Hər sözün — «can» arası...*

Г яцям Итабияли----- Няням тякди

Biz yamanca insafsız oğullarıqmiş... Analarımızı, nənələrimizi o doğma kəndlərdə qoyub şəhərlərdə yaşıdıq. Oğul-qız atası olduq. Amma o oğul-qızlarımızdan heç olmasa birini o doğma kəndimizə, o kövrək ana-nənələrimizə qiymadiq. Onları ata-baba ocağında üşüyə-üşüyə qoyduq. Əlləri qoynunda, qulaqları səsda, gözləri yolda qoyduq...

Və analarımıza məhəbbətlə şeirlər, nəğmələr həsr etdik...

Amma analarımıza, nənələrimizə şeirlər yox, nəvə-nəticələr lazımdır ki, onların dədə-baba ocaqları sönməsin...

Bu gözəl kitabının da əsas qayəsi elə bu arzulardır.

Kitabı oxuduqca, kövrəldim. Ürəyimə xoş, iliq duyğular axıb gəldi. Və mən Sənin bu uğuruna xeyli sevindim. Gördüm ki, Xəlsədə, nə-nəngildə

*Ev qurmaq həvəsini
Oynadıb adamin da.
Yuva qoymuşdu leylik
Evimizin damında...*

Bax, bu həvəslə sabahlara, yaşamağa, ev-eşik qurmağa adami ruhlandıran misralara yaxşı mənada paxillığım tutdu...

Gördüm ki, ata-baba yurdunda nəvə-nə-

Г яцям Иstabяйли----- Н яням тәкди

ticə olmayanda

*İndi quş quşluğunuñan
Yuvasından gen gəzir.
Qapının it-pişiyi
Çöl gəzir, çəmən gəzir...*

*Mən Sənin «Nənəm təkdi» kitabını, bu
gözəl poemani son illərdə yaradılmış ən gözəl
əsərlərdən biri, bəlkə də elə birincisi hesab edi-
rəm. Bu gözəl əsəri böyük Şəhriyarin «Heydər-
babaya salam» əsəri səviyyəsində görürəm!..*

*Mən arzu edərdim ki, bu gözəl kitabın ti-
raji artırılaydı və bu kitab bütün məktəblilərin
stolüstü kitabı olaydı.*

*Qoy bizim balalarımız o gözəl nənələrinini
tanısınlar, sevsinlər, onların isti, iliq, doğma
qucaqlarına tələssinlər...*

Məmməd Namaz
yazıçı-jurnalist
1995

Г яциам Иstabяйли----- Няням тякди

КИГАБЫ ИНИНДЯКИЯР

Şeirimizin unutduğu yerlər (Ə. Ol).....4

НЯНЯМ ТЯКДИ

Salam.....	8
Xoş gördük.....	11
Nənəm təkdi.....	20
Nənəm deyir.....	26
Nənəm çörək göndərib.....	31
Nənəm atıb evini.....	35
Nənəm obaşdan durub.....	37
Nənəm yır-yığış etdi.....	45
Nənəmgilə gəlmışəm.....	49
Nənəm mət hazırlayır.....	54
Nənəm məktub yollayıb.....	63
Nənəm satıb evini.....	68
Xudahafiz.....	75
<i>“Nənəm təkdi” kitabının müəllifi, qələm dostum Qəşəm İstabəyliyə açıq məktub (M. Namaz).....</i>	78

Г яшам Иса байли----- Няням тәкди

Offset üzrə çapçı **Fariq Tofiqoglu**

Kompüter icraçısı

Cəmilə Akifqızı

Sex müdürü və çapçı

Aygün Qismətqızı

Texniki işçilər

Xədicə Akifqızı, Leyla Qismətqızı

Çapa imzalanıb **29. 08. 2008**

Formatı **70 x 100 1/32**

Fiziki çap vərəqi **5,25**

Sayı **1000**

Г яшам Иса байли

(Г яшам Иса олы Иса байли)

Nənəm təkdi...

Bakı – Шırvanşah – 2008

Г яцям Иstabяйли----- Няням тякди